



BENTLEY

BENTLEY-NIN SATIŞDAN SONRA QULLUĞU
UNIKAL STANDART





Mündəricat

Ön söz **4-5**

Sertifikatlaşdırılmış Bentley Texnikləri **6-7**

Ən yeni Bentley texnologiyası **8-9**

Hər bir detala diqqət **10-11**

Əsl orijinal hissələr **12-13**

Hərtərəfli sınaq **14-15**

Bentley Zəmanəti **16-17**

Bentley-nizə qulluq **18-19**

Mövsumi texni xidmət **20-21**

Qış təkərləri **22-23**

Hava kondisioneri **24-25**

Boya örtüyünün və banın qorunması **26-27**

Satışdan sonra qulluqda dəstək **28-29**



Xidmətin misilsiz standartı.

Bentley-niz üçün servisdən sonra yeganə tövsiyə olunan xidmət.

Bentley artıq təxminən yüz il ərzində avtomobillər istehsal edir və ciddi sayda tarixi modellərimiz hələ də yollarını davam edir.

Təbii ki, bu cür standartlarla istehsal edilmiş avtomobil texniki xidmətdə və istismarda da eyni səviyyədə qulluq və diqqətə layiqdir.

Rəsmi Bentley Dileri olaraq, bu standartı yalnız bir yerdə tapmaq olar – bizim servisimizdə.



Sertifikatlaşdırılmış Bentley Texnikləri.

Bilik, təcrübə, əzmkarlıq.

Bentley-nin Kru (İngiltərə) şəhərindəki zavodunda peşəkar texniklərimiz ciddi və hərtərəfli təlimdən keçir və öz Sertifikatlaşmış Texnik statusunu saxlamaq üçün daima öz bacarıqlarını yeniləyirlər.

Ən müasir texniki məlumatlara birbaşa olaraq zavoddan giriş imkanları ilə onlar avtomobilinizin servise hər gəlişində hərtərəfli yoxlamalarını aparmaq üçün geniş təcrübədən faydalanaraq yalnız Bentley-nin tövsiyə etdiyi avadanlıqdan istifadə edir.

Bu, həqiqətən də bizim üçün birinci səviyyədə olan qulluqdur.





Ən yeni Bentley texnologiyası.

Birbaşa olaraq zavoddan.

Peşəkar texniklərə işin ən yaxşı tərzdə aparılması üçün ən yaxşı alətlər lazımdır.

Buna görə də servisimiz Bentley-nin tövsiyə etdiyi ən müasir diaqnostika alətləri, texnologiya və təmir avadanlığı ilə təchiz edilib.

Hər bir xidmət üçün yalnız orijinal Bentley hissələri və tövsiyə olunan sürtkü materialları istifadə edilir və tam rahatlığı təmin etmək üçün bütün hissələr və işlər hərtərəfli zəmanətlə dəstəklənir.

Texnologiyaya gəldikdə isə yalnız bir məsələ dəyişilməz qalır. Bizim standartlarımız.

Hər bir detala diqqət.

Hər şey vacibdir, heç bir şey diqqətdən yayınmır.

Bentley dizaynerləri və mühəndisləri üçün hər bir detal əhəmiyyətlidir. Eyni sözləri texniklərimizə aid etmək olar.

Servisimizdə xüsusən sizin modelinizlə işləmək üçün təlimdən keçmiş texniklər çalışır.

Bu, o deməkdir ki, onların müəyyən model barədə bilikləri hərtərəfli, dərin və xüsusilə dəqiqdir.

Bəziləri bunlara təfərrüatlar deyir. Biz isə bunları əsaslar adlandırırıq.





Əsl orijinal hissələr.

Əsl fərq yaradaraq.

Rəsmi Bentley Dileri olaraq, biz avtomobiliniz üçün Bentley-nin orijinal hissələrindən, tövsiyə olunan sürtkü materiallarından və mayələrindən başqalarını istifadə etmirik.

Orijinal Bentley hissələri müstəqil sınaqlarda alternativ ehtiyat hissələrinin göstəricilərindən daim üstündür.

Buna heç təəccüblənmək lazım deyil, çünki orijinal Bentley hissələri orijinal istehsal xüsusiyyətinə əsasən istehsal edilir. Bu, gördüyünüz kimi, müstəsna olaraq ciddidir.

İngiltərənin Kru şəhərindəki xüsusi komandamız 1955-ci ildən başlayaraq buraxılmış hər bir Bentley modelinin texniki xidməti və təmiri üçün orijinal hissələri axtaracaq.

Çünki hər bir Bentley orijinal Bentley hissələrinin cəmidir.

Hərtərəfli sınaq.

Keyfiyyətimizi daim yüksək saxlamaq üçün.

Maksimal dözümlülüyü və keyfiyyəti təmin etmək üçün bütün hissələr orijinal xüsusiyyətə əsasən istehsal edilir. Bu, Almaniyanın müstəqil və qərəzsiz üçüncü tərəf nəzarət təşkilatı olan TÜV NORD tərəfindən aparılmış son sınaqlarla da təsdiqlənir.

Bu sınaqlardan birində orijinal Bentley əyləc diskləri alternativlə müqayisə edilirdi. Göstəricilərini yoxlamaq üçün iki güc testi – çatlanmanın başlanması və yüksək yüklənmə hər iki diske ekstremal güc tətbiq etmişdir.

Hər iki halda Bentley diski sınaqdan mühüm dərəcədə üstün çıxdı. O, çatlanmanın başlanması sınağında daha çox təsir altında qala bildi, yüksək yüklənmə sınağı altında isə diskin istismarı hələ də mümkün idi.

Buna görə də biz yalnız orijinal Bentley hissələrindən istifadə edirik. Yalnız əsl səbəblərə görə.





Bentley Zəmanəti.

Qayğısızlığınız üçün zəmanət.

Bentley-nizin Rəsmi Bentley Dilerində texniki xidmətdən keçməsi işçilərin ən yüksək peşəkarlığının zəmanətidir. Lakin bu da hələ son deyil.

Bundan başqa, texniklərimiz həm bütün görülmə işlərə, həm də bütün orijinal hissələrə hərtərəfli zəmanəti təmin edəcəklər.

Bu cür təklifdən sonra başqa yere getmək barədə fikirləşərdiz? Bentley dilerinin xidməti Bentley-nizin alacağı sadəcə ən yaxşıdır. Və sizdə zəmanətimiz var.

Bentley-nizə qulluq.

Unikal avtomobil üçün müstəsna xidmət.

Bentley bütün digər avtomobillərdən fərqlidir, sizin Bentley isə bütün digər Bentleylərdən seçilir.

Odur ki, təmin etdiyiniz xidmət digərlərindən tamamilə fərqlənəcək.

O, xüsusi modelə, onun istehsal ilinə və yürüşünə fərdi qaydada uyğunlaşdırılacaq. Və bundan başqa o, diaqnostikanın, əyani yoxlamaların və digər sınaqların nəticələrinə əsasən fərqləşdiriləcək.

Hər Bentley xidməti o qədər hərtərəflidir ki, icra etdiyimiz hər yoxlamanın siyahısını başlasaydıq, buna vaxt çatmazdır.

Lakin siz əmin ola bilərsiniz ki, hər bir şey nəzərə alınır – pult açarında batareyanın dəyişilməsindən tutmuş şassinin yoxlanılmasına qədər.





Mövsümi texni xidmət.

Bentley-nizi istənilən havaya hazırlığı.

Bentley-niz ən kəskin vəziyyətlərdə üstünlüyə imkan verən standarta əsasən hazırlanıb və istehsal edilib.

Lakin qış və ya yay mövsümünün istənilən avtomobilə kəskin təsirini nəzərə alsaq, biz yazda və ya qışdan bir az əvvəl mövsümi yoxlamanın keçirilməsini tövsiyə edirik.

İldə iki dəfə keçirilən bu cür yoxlamalar mövsüm dəyişikliyi ilə əlaqədar olaraq xüsusi təzyiqlə üzləşən hissələri daha yaxşı nəzərdən keçirməyə imkan verir. Qabaq şüşənin yuyulmasından və təmizləyicilərindən tutmuş çarxların və təkərlərin yoxlanılmasına qədər.

Bu, o deməkdir ki, idarələmə şəraitindən asılı olmayaraq, Bentley-nizin havaya dözümlülüyünə əmin ola bilərsiniz.

Mövsümi yoxlama

- İşıqlanmanın yoxlanılması – hərəkət və dumana qarşı faralar daxil olmaqla
- Mayələrin səviyyəsi və yararlığın yoxlanılması
- Çarxların və təkərlərin vəziyyətinin yoxlanılması
- Qabaq şüşəyuyucuların və təmizləyicilərin yoxlanılması
- Yağın və maye səviyyələrinin yoxlanılması
- Soyuducu şlanqların yoxlanılması
- Akkumulyatorun yoxlanılması
- Elektrik sistemlərin yoxlanılması

Qış təkərləri.

Qışda daha təhlükəsiz hərəkət üçün.

Bentley qış təkərləri avtomobilin xüsusi təmətörücülük imkanını dəstəkləmək üçün hazırlanmışdır. Onlar avtomobilinizin qarda dayanma məsafəsini 20%, soyuq və nəm yollarda 10%-ə qədər artırma bilər. Faktiki olaraq, 7°C dərəcədən aşağı olan bütün temperaturlarda qış təkərləri standart təkərlərdən daha yaxşı nəticələr göstərir.

Gücləndirilmiş silikon kompozitindən hazırlanmış qış təkərləri aşağı temperaturalarda bərkiməyə müqavimət göstərir. Onların dərin protektoru və üzərindəki kiçik kəsikləri də yol ilə daha güclü əlaqəni, idarəetmə və dayanmanı təmin edir və yaş şəraitdə akvaplanlamaya qarşı kömək edir.

Qış təkərlərə dair qaydalar barədə Xidmət
şöbəmizə müraciət etməyiniz xahiş olunur.





Hava kondisioneri.

Bentley dünyanızın dəstəklənməsi.

Bentley-nizdə səyahət etmək qorunma hissini verir.

Bu hissın bir səciyyəvi cəhəti ondan ibarətdir ki, ətraf havanın temperaturundan asılı olmayaraq, Bentley-nin salonunda seçdiyiniz temperatur saxlanılacaq. Buna görə də hava kondisioneri sisteminə mütəmadi qulluq bu qədər vacibdir.

Kondisionerdən çıxan havanı çirkləndirə biləcək bakteriya və ya çikləndiricilərin sayının artmasına yol verməmək üçün texniklərimiz sistemi təmizləyəcəklər.

Sonra onlar soyuducu maddəni dolduracaq, sızmaların olmadığını yoxlayacaq və yekunda mükəmməl işləməsini təmin etmək üçün sistemi sınaqdan keçirəcəklər. Ətrafdakı mühitdən asılı olmayaraq.

Boya örtüyü və banın qorunması.

Bentley-ni boyamaq üçün rəssam olmaq lazımdır.

Əgər Bentley-nizi nə vaxtsa rəngləmək və ya kuzovunda təmir işləri aparmaq lazım gələrsə, biz rəsmi Rəngsaz və Çilingər Mərkəzlərini təklif edə bilərik.

Bu mərkəzlər ən son təmir və boya texnologiyası ilə təchiz edilib və texniklərimiz bunun sayəsində Bentley-nizin banını ilkin vəziyyətinə bərpa edə bilərlər.

Hər bir rəsmi Rəngsaz və Çilingər Mərkəzi zavodun təsdiqlədiyi təmir metodlarından istifadə edir və standartların uyğunluğunu təmin etmək üçün illik yoxlamadan keçməlidir.

Nəzərə alsaq ki, yeni Bentley Mulsanne-ı rəngləmək üçün 86 saat lazımdırsa, Bentley-nin boya örtüyünü və banını təmir etməyə xüsusi bacarığın lazım olduğunu aydın görmək olar. Bu, bir incəsənətdir.





Satışdan sonra qulluqda dəstək.

Diqqətimizi heç vaxt əsirgəmirik.

Bentley-niz Rəsmi Dilerdən çıxan kimi avtomobilinizin növbəti dəfə xidmət olunacağını səbrsizliklə gözlədiyimizə əmin ola bilərsiniz.

Hərtərəfli xidmətdən sonra dəstəyimizin bir hissəsi olaraq, biz hansı növ xidmətin nə vaxt keçirildiyi barədə qeydiyyatı aparırıq ki, Bentley-nizin vəziyyətini maksimal yüksək səviyyədə saxlamaq üçün sizi növbəti yoxlamanın yaxınlaşması barədə xəbərdar edə bilək.

Servisdən yenidən çıxmış avtomobildə hərəkət etdiyiniz zaman siz sadəcə əla vəziyyətdə olan bir Bentley-də hərəkət etməyəcəksiz, siz həmçinin avtomobilin dəyərini yüksək saxlayacaq Rəsmi Xidmət Tarixçəsinin daha bir yazısını almış olacaqsız.

Bentley servisinin bitirilməsi xidmətdən sonra icra olunan unikal dəstəyin sadəcə başlanğıcıdır.

